



## NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

### Q Ə R A R

#### **“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 95 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə**

“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 noyabr tarixli 495 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 95 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və preambulasında “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın” sözləri “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın” sözləri ilə əvəz edilsin;

1.2. mətn hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. “Tikinti obyektinin istismarına icazə”nin forması təsdiq edilsin (1 nömrəli əlavə).”;

1.3. aşağıdakı məzmununda 2-ci və 3-cü hissələr əlavə edilsin:

“2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Tikinti obyektinin istismarına icazə”nin forması reklam qurğuları istisna olmaqla digər tikinti obyektlərinə şamil edilir.”;

1.4. həmin Qərarla təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazə” üzrə:

1.4.1. yuxarı sağ küncdə “təsdiq edilmişdir” sözlərindən sonra “1 nömrəli əlavə” sözləri əlavə edilsin;

1.4.2. “İCAZƏ № \_\_\_” sözləri “İCAZƏ” sözü ilə əvəz edilsin;

1.4.3. “Tarix” sözü “№\_\_\_ Tarix \_\_\_\_\_” sözləri ilə əvəz edilsin.

2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (əlavə olunur).”.

**Naxçıvan Muxtar Respublikasının**

**Baş naziri:**

**Ə.Baxşiyev**

«11» dekabr 2018-ci il

№ 206

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2018-ci il  
“11” dekabr tarixli 206 nömrəli  
qərarı ilə təsdiq edilmişdir

**2 nömrəli əlavə**

**Reklam qurğusunun istismarına**

**İ C A Z Ə**

**Şəhər**

**№** \_\_\_\_\_

**Tarix** \_\_\_\_\_

Reklam qurğusunun istismarına icazə verən orqanın adı və ünvanı

\_\_\_\_\_

Reklam qurğusunun növü \_\_\_\_\_

Reklam qurğusunun yerləşdiyi ünvan \_\_\_\_\_

Reklam qurğusunun əsas texniki göstəriciləri:

<b>Göstəricilərin adı</b>	<b>Ölçü vahidi</b>	<b>Tikinti sxemi üzrə</b>	<b>Faktiki</b>

Reklam qurğusunun tikintisinə verilmiş icazənin tarixi və nömrəsi

\_\_\_\_\_

Tikintilərin dövlət reyestri tərəfindən reklam qurğusuna verilmiş kodun  
nömrəsi \_\_\_\_\_

\_\_\_\_\_

Reklam qurğusunun sifarişçisi \_\_\_\_\_

\_\_\_\_\_

Təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış reklam qurğusunun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti sxeminə, tikinti işlərinin təsvirinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq,  
\_\_\_\_\_ tarixindən \_\_\_\_\_

\_\_\_\_\_  
(istismarçının adı)

reklam qurğusunun istismarına icazə verilsin.

İcazəni imzalayan məsul şəxs

\_\_\_\_\_  
(vəzifəsi)

\_\_\_\_\_  
(imza)

\_\_\_\_\_  
(soyadı, adı)

**M.Y.**